

Dos.Nağıyev Zərdabi 430M

QƏM istismarxassələri fənnindən imtahan sualları I KOLLOKVUM

1. Malların ekoloji ekspertizası haqda məlumat
2. Malların ekoloji ekspertizasının vəzifələri haqda ümumi məlumat
3. Malların ekoloji göstəriciləri anlayışı
4. Ətraf mühit çirklənmələri nədir və növü haqda anlayış
5. Kimyəvi çirkləndiricilər haqda anlayış
6. Mikrobioloji çirklənmələr haqda anlayış
7. Ekoloji çirklənmənin mənbələri haqda məlumat
8. Bioloji çirklənmə haqda anlayış
9. Kimyəvi çirklənmə haqda ümumi məlumat
10. Tullantılar haqda məlumat
11. Utilizasiya anlayışı və üsulları haqda məlumat
12. Məhv edilmə üsulu haqda anlayış
13. Təkrar xammalın emalı üsulu haqda məlumat
14. Satışqabağı çirklənmələr haqda məlumat
15. Kimyəvi məhvetmə haqda məlumat
16. Texnoloji məhvetmə anlayışı nədir?
17. Utilizasiya çirklənmələri haqda anlayış
18. Məhv edilmə üsulları haqda məlumat
19. Keyfiyyətsiz, təhlükəli malların müsadirə olunması
20. Malların istifadəsi və utilizasiyası haqda aktın hazırlanması
21. Sanitar-gigiyenik ekspertiza haqda ümumi məlumat
22. Gigiyenik ekspertizanın vəzifələri haqda anlayış
23. Gigiyenik təbii haqda anlayış
24. Xammal və məhsulun çirkləndirilməsinin əsas mənbələri haqda məlumat
25. Gigiyenik qərar anlayışı haqda məlumat

II KOLLOKVUM

26. Əlavəbr nədir və qruplara ayrılması haqda məlumat
27. Funksional təyinatına görə əlavələrin tipbri
28. Ərzaq və qeyri-ərzaq əlavələri haqda məlumat
29. Ərzaq əlavələrinin növbri haqda anlayış
30. Taranın gigiyenik ekspertizası haqda məlumat
31. Fitosanitar ekspertiza haqda anlayış
32. Fitosanitar ekspertizanın subyektbri haqda məlumat

33. Kimyəvi çirkləndiricilər haqda məlumat
34. Elektromaqnit çirklənmələri haqda anlayış
35. Çirkləndiricilərin növləri haqdaməlumat
36. Mallara olan tələblər haqqında məlumat
37. Funksional tələblər haqqında məlumat
38. Mallara veribn estetik tələblər haqqında məlumat
39. Mallaraveribnerqonomik təbbbr haqqında məlumat
40. Mallaraveribngigiyenik təbbbr haqqında məlumat
41. Mallaraveribntexnoloji tələblər haqqında məlumat
42. Malların etibarlılığına veribn tələblər haqqında məlumat
43. Xidmət müddəti haqqında ümumi məlumat
44. Malların keyfiyyətini təyin edən metodlar haqqında məlumat
45. Obyektiv metod haqqında məlumat
46. Evrestik metod haqqında məlumat
47. Orqanoleptik metod haqqında məlumat
48. İybilmə metodu haqqında məlumat
49. Audimetod haqqında ümumi məlumat
50. Vizual metod haqqında ümumi məlumat